

## MÜƏLLİF



## Dünyada ən qədim köklərə malik Azərbaycan mədəniyyəti

*Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadıqlılığını göstərir, bù dəyərləri əsrlərə yaşıdaraq onu inkişaf etdirir. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin gorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə da bu müsbət tendensiya özünü qoruyub saxlayır. Cənubi milli dəyərlərimizin Azərbaycan xalqının formalasmasına təsiri höyük olduğu kimi, milli dövlətçiliyimiz məhkəmənləndirilməsində də xüsusi rolu var. Dəyərlərin olması hələ soninkı demək deyil. Dəyərlər onda səninkı olar ki, ona sahib durasan, qayğı göstərəsən. Təhlükə edib yaxınlaşın, tantmadığın dəyərin elə sahibisi kimidir. Sahibəzələnən nəsən işə elə hamının deməkdir. Zaman-zaman sahib durmadıqlarından sonra əzələnən, yadlaşır, son olaraq işə başqasının hesabına keçir.*

Azərbaycan mədəniyyəti dünyada ən qədim köklərə malik mədəniyyətlərdən-dir. Cənubi Azərbaycan Dünyanın ilk insanın formaladığı az qisim ərazilərdən bürdir. Belə ki, Füzuli rayonu ərazisində yerləşən Azix tapıntıları yaşının qədimliyinə görə Dünyada dördüncü tapıntıdır. Məlum olmuşdur ki, Azixantroplar bu ərazidə hələ 350-400 min il bundan əvvəl yaşayıblar. Sonrakı əsrlərdə də ekspansiyalara (Ərəb, Sasani, Rus və s.) baxmayaraq mədəniyyətimiz inkişaf etmiş, yetkinləşib. Üç yüz il Sasani (Fars), üç yüz il Ərəb, iki yüz il yaxın Rus imperiyalarının əsarəti altında qaldı da mədəniyyətimiz ölmədi. Hər üç imperiya etnik dayaq yaratmaq, eləcə də türkdilli etnosları bu ərazilərə suxudur çıxmamaq istəsələr də son olaraq özəri qaynayıb-qarıştı, türkəşiblər.

Yazında heç də məqsədim mədəniyyəti-mizi mədh etmək deyil. Cənubi bu kulturoloqların işidir. Əlbəttə haşıya çıxm, mədəniyyəti araşdırmaq, nəzəri əsərləri haqqında fikir yürütmək onların, amma qorumaq, yaymaq, sahib çıxmaj işə biz ümumun işidir. Yeri golmuşken: Zaman-zaman formalasən mədəni irsimizə sahib çıxmadiqca, yiye durmadıqca, ma-

dəni irlsimizə arxa çevirdikcə ona özgələri sahib çıxır, yiye durur, özünküləşdirir-lər. Məclislər yarasığı kamancamızı özələşdirildilər, abırmiza qıslıdıq. Xoxol dostlarlarından biri profilində lavaş (fətir) haqqında məlumat verir, özündə bilirsiniz hansı başlıqdır, "armyanskaya kuxnya". Başa salıram, deyir bilmədim, erməni dostu elə deyibmiş. Üzr istəyir. Allah Akif İsləməzən qorusun, "Sarı golin"ı elə ifa edib ki, hətta İngilis də bilir ki, mahni bizimdir. Onu da özlərinə çıxdı ermənilər. Beynəmələciliyimizə qıslıdıq. Bu gün isə ermənilər "Duduk" adıyla qara zurnamıza sahib çıxıblar. Daha qaradan başqa rəng olmaz deyir atalar.. Görəsən daha nələr var növbədə?

Xalqın mədəni irsi birdən-bira formalaşmur. Bunun üçün əsrlərin, zamanın sərt sınığı lazımdır. Ulularımıza rəhmət, bu hala gəlməyimizdən ötrü kim bilir nələrdən keçiblər. Şair Sabir Rüstəmxanlı yazır ki;

*Sağ olsun ulularum,  
Alovu orşa çatan  
Sönməz ocaq çatılar.  
Vətən, Vətən deməyib.  
Vətəni ucaldıblar.*

Günümüzdə, Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətli integrasiya yolunu tutan bir ölkədir. Düzdür, müstəqillik qazandırdan sonra da dövlətimiz və cəmiyyətimizdə qloballaşma tendensiyası müşahidə etmək olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə təsiri cəmiyyətə dəha çox yad dəyərləri qəbul etdirmək cəhd kimi qiymətləndirilir. Həc şübhəsiz ki, müasir dünyada sürətə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Müsbət hal isə ondan ibarətdir ki, artıq cəmiyyətin özündə ona qarşı aks reaksiya başlayıb. Bütün halda millət, xalq olaraq qloballaşma adı altında öz milli dəyərlərimizi unutma-malı və bu dəyərlərə sadıq olmalyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalıdır və diğər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğun nəzərdə tuturuz. Biz hər zaman qloballaşma adı altında digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şartlardandır. Deməli, milli mənvi dəyərlərimiz yaşadıqca milli kimliyimiz də mövcud olacaq. Bu dəyərlər dəyişikdə isə artıq qarşımızda fərqli milli kimliyi görəcəyik. Ona görə də gəncələr arasında milli-mənvi dəyərlərin qorunması istiqamətdə işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissələri gücləndirilməlidir. Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırma, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır. Müsbət dəyərləndirilməli məqanı ondan ibarətdir ki, bu gün dövlət səviyyəsində milli kimliyin əsasını təşkil edən milli və mənvi dəyərləri qorunması və yaşadılması istiqamətdən dəha məqsədyönlü faaliyyəti görə bilirik.

İtirə-itirə gedirik. Nə vaxta qədər? Sahib duraq mədəni irlsimizə, dəyərlərimizə. Zaman-zaman formalasən, əlimizdə-özümüzdə olan mədəni dəyərlərə güclü, qüvvətliyik azizlərim!

MALIK BALASOV  
Tarixçi, publisist

